



# Avropa İttifaqı ilə enerji əməkdaşlığı yeni pilləyə qədəm qoyub

Aİ ilə Azərbaycan arasında bu sahədə Strateji  
Tərəfdaşlıqla dair Anlaşma Memorandumu imzalanıb

**A**zərbaycanın enerji sektorunu 2022-ci ildə də sürətli inkişaf etdi və tarix ənəmli hadisələrlə imza atdı. İl ərzində enerji təhlükəsizliyi qlobal gündəlikdəki ən vacib məsələlərdən oldu. Ölkəmizin Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində əməkdaşlığı daha mühüm əhəmiyyət kəsb etdi.

İyul ayının 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıqla dair Anlaşma Memorandumu"nun imzalanması bu sahədə yeni, daha geniş əməkdaşlığın başlangıcını qoydu.

Enerji sahəsində əməkdaşlıq hər zaman gündəlikdə üstün yer tutmuş və nəticədə mühüm nailiyyyətlər əldə olunmuşdur. İndi isə bu, əvvəlkindən də vacib məsələyə çevrilmişdir. Söyügedən sənədin imzalanması da məhz günün tələbindən irəli gəlmüşdür. Prezident İlham Əliyev və Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen bunları imzalanma ilə bağlı mətbuata bəyanatla çıxış edərkən də vurğulamışlar. Dövlətimizin başçısı bəyanatında demişdir: "Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. Bu günü memarandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-ci ildə anlaşma memarandomunu və 2011-ci ildə "Cənub qaz dəhlizi" ilə bağlı birgə bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyyətlərimiz var. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik".

Daha əvvəlki illərin salnaməsinə nəzər salaraq xatırladıq ki, Heydər Əliyev adına Bakı-

Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən sonra "Şahdəniz" qazını nəql edən Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Xəzərin Azərbaycan sektorundan çıxarılan mavi yanacaq 2006-ci ildə Gürcüstana, 2007-ci ildə Türkiyəyə çatdırıldı və bununla ölkəmiz dünyada artıq həm də qaz ixracatçısı kimi tənndi. Bundan sonra isə Azərbaycan qazının ixracını şaxələndirən 3500 kilometrlik "Cənub qaz qəhlizi" meqalayihəsi gerçəkləşdi. Layihənin dörd seqmenti bir-birinin ardınca işə salındı. "Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində hasilata başlandı. Azərbaycanın və Gürcüstənən ərazisindən keçərək qazı Türkiye sərhədinə dək götişen CQBK (Cənubi Qafqaz Boru Kəməri) genişləndirildi. Türkiyənin ərazisi ilə 1850 kilometr məsafə boyu uzanan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) çəkildi. Dəhlizin sonuncu hissəsi olan TAP (Trans-Adriyatik Qaz Boru Kəməri) Yunanistanın, Albaniyanın ərazisi və Adriatiq dənizinin altı ilə təbii qazımızı Avropa qitəsinə nəql etdi. İndi artıq iki ildir ki, TAP Azərbaycan qazını İtaliyaya çatdırır. 2022-ci ilin yayında istifadəyə verilən Yunanistan-Bolqarıstan İnterkonnektoru (IGB) isə növbəti illərde "Cənub qaz dəhlizi"nin genişləndirilməsi istiqamətində gerçəkləşən layihələrin müjdəcisi oldu.

Bütün bunlar göstərir ki, indi enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Həmin səbəbdən də Azərbaycanın öz tərəf-

daşları ilə birgə həyata keçirdiyi, Avropa İttifaqının dəstəklədiyi qlobal layihələrimiz xüsusi önəm daşıyır. Belə ki, onlar Avropanın enerji xəritəsini dəyişmişlər.

Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen imzalanan Anlaşma Memorandumun üç məqamını vurğulamışdır. Birinci, Azərbaycan-dan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracaqlarını, bu sənəd vasitəsilə "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı öhdəlik götürdükərini bildirmiş, bunun Avropa İttifaqı üçün çox vacib təchizat marşrutu olduğunu demişdir.

İkinci mühüm məqam isə bərpaolunan enerji ilə bağlıdır. Avropa Komissiyasının prezidenti Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğunu vurğulamış və xüsusilə dənizin külək enerjisini və "yaşıl hidrogen"i qeyd etmişdir: "İmzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərimin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdəşə çevriləcək. Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəliyi nəzərdə tutur".

Bir sözlə, 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrinə, hidrogeni, enerji səmərəlili-

yini və digər məsələləri nəzərdə tutan geniş enerji dialoquna başlandı. Göründüyü kimi, ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Artıq külək və günəş enerjisini sərmayə qoyuluşu prosesinə start verilib. Bərpaolunan enerji potensialı ilə bağlı ilkin qiymətləndirmə də aparılıb. İşğaldan azad olunmuş ərazilərimiz isə hələ Qələbədən az sonra "yaşıl enerji" zonası elan edilib. Belə ki, burada günəş və külək enerjisinin potensialı 9200 meqavatdır.

Xəzər dənizində külək enerjisinin potensialı 157 meqavata bərabərdir.

Prezident İlham Əliyev bunları bir daha xatırladaraq demişdir: "Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracaqıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir".

Dövlətimizin başçısı Aİ ilə Anlaşma Memorandumun əhəmiyyətini ilin sonrakı bir çox mühüm tədbirlərində - Çernobibi keçirilən beynəlxalq forumda, Sofiyada Yunanistan-Bolqarıstan İnterkonnektorunun açılışında, Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstən, Ruminiya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ın imzalanması mərasimində və digər çıxışlarında da vurğulamışdır.

**Flora SADIQLI,  
"Azərbaycan"**

